

Ülkər ƏLƏKBƏROVA

Filologiya üzrə fəlsəfə doktoru

Folklor İnstitüsü

ulker.elekberova@bk.ru

TÜRK XALOLARININ YAS MƏRASİMLƏRİ VƏ İNANCLARI

Açar sözlər: ölüm, ruh, mərasim, yas, inanc

Keywords: death, soul, ceremony, mourning, belief

Ключевые слова: смерть, душа, обряд, поминки, верование

"Xaran" və ya "Xarazı" mərasimi. Xakaslar yaş evində ölümlün ilində "qara ruh"un ailə üzvlərinə xətər yetirməməsi, bədlik gətirməməməsi (xaranqa pastıral) üçün "xara"nın, yəni qara ruhun *Üzüt Çirriya* yola salınması mərasimi keçirirlər. Mərasimin keçirilməsi üçün atın kəllə sümüyü və dörd ayağı, itburnu və meşə gilasının dörd tikanlı budağı, hörük ülgücü lazımdır. Sadalanan əşyaları qapının ağızına qoyub, üzərini qara dəsmalla örtürdülər. Axsam həyətə qara at və ya öküz bağlayırdılar. Əgər ölen kişi adış, enek, qazanırsa, dişi heyvan seçilirdi. "Xaran" mərasimi gecə kənəhə ay uoganda' keçirinil. Şaman qamılıq zamanı "mənim aylı-günlü xalqım, ağ ocağı söndürün!" – deyən kimi camaat qara keçinin dərisi ilə tüstü çıxan bacanı bağlayır, evdəki ocağın üzərinə qazan çevirirək, söndürürdülər. Qaranlıqda şaman "xaran"ı axtarmağa başlayırdı. Əgər ölen kişidirsə, onda "qara ruh" evin kişi tərəfində (cənub), qadındırsa, evin qadın tərəfində (şimal) tapılırdı. Şaman onu qəfildən tutaraq, yalvarıb ağlayan ruhun səslerini təqlid edirdi. Ocağın başına toplaşıb, onu müşahidə edən camaat ağaşırıdı. Şaman təbile vuran kimi ocaq yandırılırdı. Şaman "xaran"ı təbilin içəin salır, qara heyvana oturdub, tikanlı budaqlarla vuraraq, qovurdu. Kaçınlar "xaran"ı Yenisey çayı ilə axırdırlar. Saqaylar isə "xarazı". Ahakan, yüksəkliklərinə, nisfəkisi Çiu-putuq-Pudan-ıraqa gönüörürdi. Buvada ölüklärin mekanı Üzüt-Cirr veriblər. İhancə görə üzüntüdə buradı iş-

keçib, Utaq-tasdan (Abakan dağındaki deşikli daşdan) Pulan-taqa Üzüt-Çirya çatırıldı [1, s.78].

Xarazin çarıbızarqa. Ölünün ilində qohumlar və ailə üzvləri qəbir üstünə gedirdilər. Ölənin dul arvadı günəş istiqamətində qəbrin ətrafında 3 dəfə firlanaraq, dəsmalını qəbrə çırparaq deyir: “*Səni sanqay tastapçam, paza sege kivesim. Am pasxa xonix xonarqa saqincabis. Sen piske sir pol ba, apalaspa*”, yəni “Mən səni tamamən tərk edirəm. Bir də yanına gəlməyəcəm. Biz yeni həyat qurmağa qərar vermişik. Sən bizi mane olma” [2, s.534]. Xakaslar ölümün arvadı və qızlarına xarak çastıq kizi deyirdilər. Onlara bayramlara və şənliklərə qatılmadı olmazdı.

Xakas inanclarında durna ölüünün ruhunu qəbrə yola salan funksiyasını daşıyır. Xakas inanclarına görə, durna tabutun və ya qəbrin üzərində üç dəfə dövrə vurub, uçursa, ölüünün ruhunu sağlarlarkindan ayıır, qoruyucu funksiyasını yerinə yetirir. Xakas məsəllərində “Qazın yolu asan, durnanın yolu gedər-gəlməzdi” devilməsi da həmçinin bildirir [3].

Tul qoydu. Orta Asiyada qırğız və qazaxlara məxsus adətin Sibir türklərində də paralelləri mövcuddur. "Tul qoymaq" ifadəsi qədim türk vəzifə abidələrinin, V.V.Rədlovun "Lügət"ində "ül qadın" mənasında işlənilir. Əksər türk xalqlarının dillərində, eyni zamanda Azərbaycan dilində də *dul* sözü yaşamaqdadır. Çox hallarda yas günlerində alaçıqdan çöldə ipdən ölen kişinin pal-paltarını asırdılar. Bu, *Tüləb kaydi* adlanırdı. Çadırın ön tərəfində 40 gün fasiləsiz şam yandırıldılar. Dəfnindən sonra yas çadırında bir kötük qoyulub, ölen kişinin paltarlarını ona geyindirib, papağını qoyurdular. Aile üzvləri olan qadınlar ölüün simvolunu bir il ərzində evdə saxlayır, hər səhər və axsam onun qərsisində di, cökük-həyən, r-nu tərifləyirdilər. Ölen kişinin *dul qalmış arvadı* vəs və *təbə adamı*, r-ke üzünü cirib, ağlayırdı. Bu adət qırğız eposu "Manas"da da öz əksini mişdir. Koketey öləndə vəsiyyət edir ki, sevimli arvadı Gulyayım dul lacaq. Onun heykəli önlündə gəcə-gündüz ağlayıb gözlerini kor etməsin, s. 248-260].

Tuvallarda ölmən əynində olan palaları çıxarılib, alaçığın çöl tərəfindən qaplısan, demir yeləsinə, tanasına (ejiktin temir tanası) keçirilirdi. Bu da Orta Asiya Tulu ilə səsləşir. Azərbaycan yas adətlərində də ölmən palaları soxa adlanır və evdən çıxarılır. Lakin yandırmaq olmaz. Adətən, imkansızlara verilir. *Tul at-* türklərdə yas əlaməti olaraq, ölmən mindiyi atın quyuğunu kəsilməsi adəti olmuşdur. Çətin savaşlara girməyə hazırlıqdan ərlər aflatının quyuqlarını kəsib tuğ edərək, özlərinin fədai olduğunu

Sınıq mərasimi. Ölənin ruhunu ailə üzvlərindən uzaqlaşdırmaq üçün tuvalılar xəmirdən ölüünün kiçik heykəlini və kiçik inek düzəldirlər. Ona dəridən və parçadan geyim tibkib geyindirir, kiçik yəhər düzəldib adına *karva hərə* deyindilər. Qəhəmlərdən biri sadalanan əşyaların alacıqdan çıxarıır. Bu zaman bir başqası kiçik qazanda od yandırıb, üç dəfə alaçıqdakı ocağın təşənnə fırlanır. Her fırlanırdan “şiraj”, – deyih türpürür. Onun əlindəki masqora (kasal) və işindəkilar *şiraj* adlanır. Sonra o, alaçıqdan çıxıb, ailə üzvlərinin tütüşyüsü ilə kara hərənin əzəmətinin ərkəsnəsini yedir. Onları şamanın göstərdiyi yerdə ocaq qalayıb kara boronu və digər əşyaları atıb yandırırlar. Məsəqəramın, yəni *şirajı* içində əzəm külək də vəzəgə atılı yanırınlar. Sönmüş ocağa güllə ilə atəş açıb (əvvəller ox atarmışlar) geri döñürler [6, s.51].

Nanayalar (qoldalar) dəfnindən yeddi gün sonra xüsusi *yastıq* hazırlayırdılar. Şaman ölüünün ruhunu bu yastiğın içində yerləşdirirdi. Onu ölüünün yatağına qoyub, üzərinə ölüünün paltarlarını və papağını qoyurdular. *Yastıqla canlı adam kimi rəftər* edir, ona *yemək təklif* edir, gecə yatırıldırılar. Şaman ən son qeyd edilən yas mərasimində ölüünün ruhunu ölülər dünyasına yola salırı. Yas bitdikdən sonra şaman ölüünün simvolunu –yastiğı oda atıb yandırırdı [4, s.248-260].

Ölünü simvolizə edən Tulun, yastiğın, heykəlcisinin məhv edilməsi sağlarla ölüünün əlaqəsinin kəsilməsi demək idi. Bunu biz nizə sindirmə mərasimində də görürük. Mərasimin sonunda ölen kişini simvolizə edən nizənin sindirilməsi onun ruhu ilə sağların əlaqəsinin kəsilməsinə xidmət edirdi. Sibir şamanlığında mərasim və folkloru araşdırılmış E.S.Novik dəfn mərasimindən danışarkən, müxtəlif xalqlarda ölüyü simvolizə edən təsvirlər haqda məlumat vermişdir [7, s.176-182].

Nizə (Nayza) sindirma. Orta Asiyada qazax və qırğızlar ölenin, kişinin alaçığına hündürlüyü alaçığın başından yüksələn nizə sancırdılar. Nizənin başına ölenin yaşıını bildirən *matəm bayraqı* keçirirdilər: ölen kişi gəncdirse, bayraq qırmızı, orta yaşlıdırsa, qara, qocadırsa, ağ rəngdə olurdu. Qazaxlarla *matəm bayraqı* qara olurdu, lakin şəhidi ölüyüyüñi bildirmək üçün yas çadırının başına ağ bayraq sancırdırdı [4, s.189-196]. Nizə çadırda olğunun illihe qədər qalırdı. Kōç edəndə bayraq sancılmış nizəni ölünen atı ilə bərabər öndə aparırdılar. Nizə ölmüş kişinin ruhunu simvolizə edən əşya fırıncıyanı daşıryır. Ölen kişinin zəminin keşliklə ehsasi verildikdən sonra yasa gələnlər hamısı nizə sancılmış ölüünün yaşadığı çadırı toplaşırıdlar. Ölen kişinin arvadı və qızları nizənin yanındada otururdular.

Nizənin qırılması üçün aqsaqqal dəvət edilirdi. O, alaçığın hörmətlə yerində-ön tərefində qeyləşdirilirdi. Nizəni qırmaq üçün bir cigit çağırırdı. (Nizəni dul qalmış arvadı alacaq qaynı qırmalı idi). Ölen kişinin arvadı və qızları nizədən yapışaraq ağlaşırıdlar. Gənclər at üstə duraraq, nizəni tu-

tardular, cigit nizəni orta yerində qırırdı. Ağlaşma zamanı kişilər çadırı tərk edirdilər, orada ancaq qadınlar qalırdı. Ölənin atının yəhər-yüyənini gənclərdən biri gətirirdi. Ona və nizəni qırma emri veren hörmətlə qonağı hadiyyə verilirdi. Sonda qırılan nizəni ya qəbirin başdaşına sancır, ya da yandırırdılar [4, s.248-260].

Kurum. Ölənin xəmirdən heykəlinin düzəldilməsi lamaist tuvalıları da vardır. Onlar həmə *Yətutum deyindilər*. Ağ undan hazırlanan üçbucaq formulu kiçik qalanı bir dördbucaq taxta parçasının üstünə qoyub, yanına da ölenin xəmirdən düzəldilən kiçik heykəlini yerləşdirib, evdən çıxarıb ölü basdırılaçqə tərəfə atırdılar. Bu, ölüün ruhunu və bəd ruhları evdən uzaqlaşdırmaq məqsədi daşıyırı [6, s.102].

Tuvalılar insan ölen və dəfn olunan andan bir sıra qadağalara emel edirdilər: ölüni alaçığın qapısından deyil, yan tərefindən çıxarırdılar ki, ruhu geri dönməsin. Digər inanca görə, ölüün alaçığından hər hansı bir əşyani vermək olmazdı. Əksər türk xalqlarında olduğu kimi yas evində ocaq sönməməli idi. Ölənür aştın çəkmək olmazdı. İnanca görə, əger ölüün adı çəkilərsə, onda bəd ruhlardan-azalar ölüün başını qəbirdə çevirirlər, ya da başı özü çevrilər. Altaylarda da belə bir inanc var ki, ölü öz adını eşidib narahat olur. Azərbaycanda da ölüdən danışında, “Torpağı xəbər aparmasın” deyilir. Bu inanc Tuva qəhrəmanlıq eposu “Bora Şeeley”də saxlanmışdır. Qu quşları Bora-Şeeleyin alaçığının üstündən uçanda onun ölü qardaşı Boktu-Kirişin adını qışqırırlar. O da qardaşının qəbirdə narahat olacağından qayğılanır [8, s.52]. Ümumiyyətlə, şamanlıqda yas, yəni yoğ törənləri və yas adətləri haqda A.İnan “Tarixdə və bu gün şamanizm” əsərində etrafı məlumat vermişdir [5, s.177-200].

Xakaslar ölü dəfn edildikdən sonra evin çöl qapısının astanasına çöl tərefdən meşəgiləsi budaqları, içəri tərefdən isə bəd ruhlardan qorunmaq üçün balta və ülgüc qoyurdular. 40 gün ərzində insan ölen kənddə bütün evlərin çöl qapıllarına tozağacı budağı ilə dayaq verilirdi [2, s.526]. Yakutların inancına görə, yas evindən. Vənələr təzə uy dağınan qədəri tələnət үzümündə iştirak etdi bilərdilər. Təkəvaya vənələr adılmışsaydı, gül qurufa bılardı [9, s.31]. Xakaslar inanırdılar ki, gecə Üzüntü tək qışqıraq vəmaz. Ü vaxt oùlüyü yanında oturanlardan hansı yatsa, ölüün ruhu onu boğar. Ona görə də yatmamaq üçün çatxanədə ifa edən *alptinq nimax*- dastan ifaçısı çağırırdılar [2, s.529]. Xakas inancına görə, ağır və əzəblü ölümlə ovlanaqası qadağan olan heyvanları ovlamış ovçular, günahkar və əzəzil adamlar ölüflər [2, s.523].

Tuvalılar ölüün 40-ində, bəzənse 49-cu gündə Üzünt həxram qəbul edirlər. Bu mərasim sağların ölenlə son “ünsiyyəti” hesab edilirdi (bundan əvvəl 7-sində belə “görüş” olmuşdur). Şaman ocaq qalayıb, yanına müxtəlif yeməklər qoyub, ölüün ruhunu çağırırdı. Şaman ölüün ruhunun

ocaq başına yaxınlaşdığını elan edəndə hamı kənara çəkilirdi. Şaman mərasim zamanı hərdən bəd ruhları (azaları) “kış, kış, eleq, eleq”-deyərək qovurdu ki, onlar ölüünün ruhuna danışmağa mane olmasınlar. Şaman səhbət zamanı ölüünün ruhuna suallar verir, onunla ən kiçik qohumunun dili ilə danışırı və öz müştüyündən tütün çəkməyə qoyurdu. Şaman ölüünün dəfn edildiyi məzarla camaat arasında torpağı (yera) üç xətt çəkirdi. Bu sərhəddi keçmək olmazdı. Şaman ocağa atılan yeməklərin tüstüsünün ölüünün ruhuna çatdığını düşünərək, onu belə qonaq edirdi. Şamanın əlində bir masqora (kasa) süd də ola bilərdi. Şaman ölüünün ruhuna *Üzüt çöl üç ayri*, yəni 3 ayrıci olan Üzüt yolundan keçməsini məsləhət görürdü [6, s.59-60].

Ölü runlarının töyü. Altaylılar nikah yaşına çatlığı ilə ölen qızla oğlanın ruhlarını o dünyada evləndirirdilər ki, onlar subay qalmasınlar. Bu da o dünyadaki yaşamın bu dünyadakı kimi olması inancından qaynaqlanırdı. Nikah mərasimi təşkil olunur, şamanın ruh çağırılarından sonra nikah sənədi ocaqda yandırılır, göyə yüksələn duman ruhlara evləndiklərini xəbər verirdi. Toy mərasimi təşkil olunub, ət paylanır. Evlənən cütlüyü təmsil edən təsvir hazırlanır, bəzədilmiş arabaya qoyulurdu. Ata qoşulmuş araba şəhərətənək-ruhiyyə ilə hər yerdə gəzdirilirdi. Təsvirlər və gənc evlilərə cehiz olaraq verilən hər bir əşyanın şəkli çəkilib yandırılırdı. Cehiz gənc cütlüyə ocaq tüstüsü vasitəsilə çatdırılırdı. Toydan sonra bu dünyadakı valideynlər qohumluq əlaqələrini davam etdirirdilər [10, s.181].

Ölü aşı – “yoğ aşı”. Şorların ehsan yeyilən zaman “Sünəsinə yediyimin xeyri olsun” duası Azərbaycanda ehsan süfrəsində “Allah ovsanata çatdırırsın”, “Allah qəbul etsin” duaları ilə eyniyət təşkil edir. Azərbaycanda belə bir inanc da var ki, ölüünün ehsanı çox yeyilərsə, onun ruhu o qədər rahatlıq tapar. “Allah ovsanata çatdırırsın”, – duası “Sünəsinə yediyimin xeyri olsun”, – duası ilə eyni mifoloji-semantik mənəni daşıyır. Ehsan, yəni “yoğ aşı” haqda A. İnan ətraflı məlumat vermişdir [5, s.193]. *Çi-qan-ide* (Ağ qida) -(Ağ ehsan)- Lamaist tuvalılar insan ölen günü süddən 3 cür çıqan (ağ) qida hazırlayırlar: şor, pendir, qaymaq və s. Ölü alaçıqdan çıxanın kimi içində çıqan-ide ölüñ həşəqbi. Əllərində yüksən qaldıraraq, alaçığın ətrafına üç dəfə “xure” deyərək, dövrə vururdular. Sonra bəşqəbi alaçığın içindəki ölüünün yeriñə, başı qoyulan yerə qoyurdular [6, s.102]. Qazaxların “acan qaralı evə gedər” məsəli yas evində iki il ərzində hər gələn adama ehsanın verilməsi adətini özündə eks etdirir [11, s.189]. Çuvaşlar 6 həftə ərzində ölüünün 3 və 7-sində hər cümə axşamı ölü qurbangahında qurban kəsirdilər. İki maralı kəsib yeyir, çoxlu maral buynuzlarını isə torpağı basdırırlılar [12, s.63]. Anadoluda Ələvilər Haqqaya gedən canın ruhuna savab olsun deyə qurban kəsir, *can aşısı*- 40 yeməyi verir, mərsiyə və dualar oxuyurlar. Onlar Haqqaya gedən canın 40 gün gəlib do-

laşlığına inanaraq, 40 gün ərzində hər gün bir adama süd verirlər [13, s.6]. Xakaslar ölüün ruhunu- *sürmən* yügli yeməyi ocağa atmaqla, şərabı ölüün yaşadığı evin qapısının astanasına sıçratmaqla “yedirirdilər”. Bunu etməsəydi lər sürnү burulğan- *xuyün* şəklində gəlib, onların ruhunu apara bilərdi. İnanca görə, əger xuyün onlara yaxınlaşsa, ona bıçaq atardılar. Bununla, öz ruhlarını xilas edirdilər. Ənanaya görə, xakaslar ölü üçün süfrə açırdılar. Dəfnədə iştirak edən hər bir qohum ölü üçün yemək və xabax (spitli içki) getirib, “Mən (adı) sənə bunu (yeməyin adı) getirmişəm. Ac və susuz qalma”, – deyərək, ölü üçün nəzərdə tutulmuş süfrəyə qoyurdu. Bu süfrəyə mütləq südlü çay, şirniyyat, bişmiş ət (ölən kişidirsə xoruz, qədənlərəsə wyaq-čil) və s. qoyulurdu. “Şürrəyə-ələrlə və kəsidi-ələrlə qaymaq olmazdı! Ölünün ruhù bıçaqla özünü zədələyə bilərdi. Ölü süfrəsi 40 gün qalırırdı, gecələr üstü parça ilə örtülürdü [2, s.528]. Xakaslar ölü üçün kəsilen heyvana *tyooqi* deyirdilər. Əger ölen qadındırsa dişi, kişidirsə erkek heyvan kəsildi. Kəsilenlənən sonra həmin heyvanın sümüklerini 3 gün qırmaq, zədələmək olmazdı. İnanca görə, ölüni o dünyaya o heyvanın üstündə aparırlar. Teleutlar sünə üçün hazırlanmış yeməyi qabda pəncərənin önünə, sonra isə həyətə çıxarıb tabut düzəldilən yerə qoyurdular. Onlar ölen adamın sünəsinin də bu ehsani yeyəcəyinə inanırdılar: “Ölqön kijidi azrap yat”. Sünəyə yemək qoyanda deyirlər: “Jürü bolzon pojın içtin, Ölqön bolzon sünən içsin” – “Nə qədər sağ idin özün yeyirdin, Öldün sünən yesin”. Həyətə qoyulmuş yeməyi oraya bağlanmış it yeməli idi. Qanadlı heyvanlara yemək olmazdı, çünki sünə onların arxasında ucub onlardan yeməyi ala bilməzdi. İt isə həmişə qapıdadır. Sünə ondan asanlıqla yeməyi qəbul edə bilərdi. Teleutlar ehsan süfrəsinə hal qoymazdalar, çünki hal qanadlı anıların məhsuludur. Sünəyə ondan xeyir yoxdur [14, s.266]. Kazan və Sibir tatarlarında həftənin IV və V günləri gecə evə gələn ölenin ruhu üçün ocaqda yügli bir şey qızardırıldılar ki, evdən yanmış yağı iyi çıxısin. Digər müsəlman xalqlarından fərqli olaraq, 3, 7, 40 və ildə yas yeməyi vermək Kazan və Sibir tatarları üçün xarakterik deyildi [12, s.323].

San salma. San ardıc kolları ilə yandırılan, müqəddəs ocaq deməkdir. Truvadılların İnanca görə, vələrlən biri. Ölüñ kimi. Onun yaxın qəhrimənləri qoyun kəsib, şaman çağırırdı. Şaman (xam) qurbangahda ocaq qalayıp (şan sağı), qoyun etini ocağa düzərək deyir: “Sən öldün, ağlama, qəmliəmə. Sənə yemək üçün lazım olan hər şey burdadı: ət, şərab, çay”. Onların hamisini qurbangaha qoyan şaman öleni imitasiya edərək, onun dili ilə deyir: “Mən sizin aranızdayam və sağam”. Şaman özü ölüün ruhuna cavab verir: “Sağların kölgəsi olur, səninsə kölgən yoxdur”. Bundan sonra ölüün ruhu vəziyyəti ilə barışır. Ətrafdakılar şamana tütün verirlər. Şaman onu müştüyə doldurub atır. Bununla, mərasim bitir və ölü dəfn ediliridid [6, s.50].

Xakaslarda dəfn mərasimi ilə bağlı qadağalara mütləq qaydada əməl edilirdi. Ölənin qohumları 7 (bəzən 40) gün ərzində kəsilmiş heyvanın qara ciyərini və ürəyini yemirdilər ki, ölənin qara ciyəri və ürəvi ağtıvar [15]

və 40-ında qohumları qəbir üstünə – üzütə müxtəlif cür çörəklər aparırlar. Qəbiristanlıqda iki od qalayırdılar. Biri qəbirdən Qərbə tərəf – özləri üçün digəri isə ondan kicik qəbir dasının has tərəfində üzüt üçün. Cətin

xan daş, ağaç parçası və ya otu çıxınları üstündən arxaya atırlılar. Bunu nüvə onlar arxadan gələn üzütünü qovmuş olurdular.

Teleutlar da xakaslar kimi ölüünün yasını tutaraq, ilk gün (*kuni*), 7 (*konoğı*), 40 (*kırığı*) və il (*kalğan aji*) keçirirlər. Azərbaycanda da yas mərasimi bu günlərdə keçirilir. Yas mərasimində xakaslardakı Sığit-sarın kimi ağı deyilir. Qəbir ziyarət edilir, ehsan verilir. Teleutlarda ölüünün 7-si

«Сообщения, научная жизнь», 2012. (internet resursları).

4. Шипилъ Җ.Г. Среднеазиатский йул и төгүл түбәрсекиң таралысында. Демократические верования и обряды в Средней Азии. Изд. Наука. Глав. Ред. Восточ. Лит. Москва, 1975.
5. İnan A. Tarihi ve bugün şamanizm. Materyaller ve araştırmalar. Ankara, Türk Tarih Kurumu Basımevi, 1986.
6. Дьякова В.П. Погребальный обряд тувинцев как историко-этнографический источник. Ленинград, Издат. «Наука», 1975.

7. Новик Е.С. Обряд и фольклор в сибирском шаманизме. Опыт сопоставления структур. Москва, Изд. «Восточ. Литература» РАН, 2004.
8. Тувинские народные сказки. Глав. Ред. Вост. Лит. Москва, 1971.
9. Roux J.P. *Eskiçağ ve ortaçağda Altay türklerinde ölüm*. İstanbul, Kabalçı Yayınevi, 1999.
10. Дылконова В.П. Религиозные представления алтайцев и тувинцев о природе и человеке. / Природа и человек в религиозных представлениях народов Сибири и Севера (вторая половина XX начало XX в.) Изд. «Наука», Ленинград. Отдел. Ленинград, 1976.
11. Мусагажинова А.А. Доисламские элементы в погребальной обрядности казахов Павлодарского Прииртышья. Вестник археологии, антропологии и этнографии. 2015, № 1 (28).
12. Валеев Ф.Т. О религиозных представлениях Западносибирских татар. / Природа и человек в религиозных представлениях народов Сибири и Севера (вторая половина XX начало XX в.) Изд. «Наука», Ленинград. Отдел. Ленинград, 1976.
13. Alevilerde ölüm, cenaze, yas ilgili inanç ve ritüeller. Alevilik-Bektaşılık Araştırmaları Dergisi, 2015, say 12.
14. Анохин А.В. Душа и ее свойства по представлению телеутов. Сборник Музей антропологии и этнографии. Т. 8. Ленинград, 1929.
15. Бурнаков В.А. Традиционные представления хакасов о душе. Археология, этнография и антропология Евразии. 2007, 1 (29).

Ulker Elekberova

MOURNING CEREMONIES AND BELIEFS OF TURKISH PEOPLE

Summary

In the article the large information about the ancient Turkish mourning ceremonies is given, the ancient traditions, customs and beliefs about the mourning ceremony are investigated. The author analyzes the ancient Turkish mourning ceremonies and shows the characteristic peculiarities of their beliefs and rituals. Important transitional period in the life of the human beings: death. This stage consists of beliefs, customs, spiritual and mystical items. This study investigated the transitional periods such as the death of the protagonists in folktales which belong to Turkish people. Many beliefs and traditions which come from past to present and which belong to the period before Islam, have kept living in our traditions. All ceremonies and rituals are concentrated around it. Ancient Turkish religion, shamanism and Turkish mythology underlie the present beliefs and practices.

Улькер Алекперова

ПОГРЕБАЛЬНЫЕ ОБРЯДЫ И ВЕРОВАНИЯ ТЮРКСКИХ НАРОДОВ

Резюме

В статье проанализированы доисламские элементы в погребальной обрядности казахов и материалы по шаманству у телеутов. По хакасским воззрениям, душа умершего человека в виде вихря могла забрать с собой души живых людей. Традиция предписывала в поминальную ночь в честь умершего брызгать вином в сторону порога юрты, в которой он жил. Сюрюп требует, чтобы ее вспоминали и кормили – бросали в огонь кусочки пищи. В статье проанализированы среднеазиатский тул и его сибирские параллели, домусульманские верования и обряды в Средней Азии и обряд изгнания «черной души» в страну мертвых у хакасов. Эти верования сохраняются в пословицах и поговорках тюркского народа. В статье проанализированы традиционные представления хакасов о злых духах айна.